


Xocalı faciəsini xalqımız heç vaxt unutmayacaq

*Azərbaycanın hər tərəfində, eləcə də dünyanın bir çox ölkələrində Xocalı soyqırımını qurbanlarının xatirəsi hər il böyük ehtiramla yad edilir. Fevralın 22-də Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində də Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirildi. Əvvəlcə Xocalı soyqırımını qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, o dəhşətli hadisələrin canlı şahidi olan **professor Rahim Hüseynov** amansızlığına, qəddarlığına görə bəşər tarixində qanlı iz salmış Xocalı soyqırımından, onun baş vermə səbəblərindən danışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Erməni qəsbkarları keçmiş Sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı əsgərlərinin köməyi ilə Azərbaycanın gözəl bir şəhəri olan Xocalını yerlə yeksan etdilər, insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Uşaqlar, qızlar, gəlinlər, qocalar, xəstələr rəhm edilmədən güllələndi. Bir çox insanların başları kəsildi, gözləri çıxarıldı, dərisi soyulan, diri-diri yandırılan və digər qorxunc şəkllə salınanlar da çox idi. Şəhərdən canını götürüb qaçan insanların bir qismi qarlı dağlarda, dərələrdə soyuqdan donub öldülər, sağ qalanların çoxu donvurmadan əlil oldu, xəstəliyə tutuldu...*



Qaniçən cəlladlar Xocalı soyqırımını zamanı 613 nəfər azərbaycanlını, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı vəhşicəsinə qətlə yetirdilər. 59 nəfər xüsusi qəddarlıqla öldürüldü. O dəhşətli faciədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşağın hər iki valideyni qətlə yetirilmiş, 130 uşağın valideynlərindən biri öldürülmüşdür. 76 uşaq şikəst edilmişdir. 1275 nəfər əsir və girov götürülmüş, 150 nəfər qız-gəlinin taleyi isə bu günədək məlum deyil... Soyqırımını zamanı 487 nəfər əlil olmuşdur.

O vaxt Respublika Səhiyyə Nazirinin müavini vəzifəsində işləyən, hadisələrin canlı şahidi kimi yaralılara göstərilən tibbi yardımlardan, xalqın bu faciəyə münasibətindən, insanların yaralılara qan vermək üçün növbəyə dayandıqlarından, əslən Xocalıdan olan, bir vaxtlar universitetimizdə təhsil alan qaçqın gənclərdən və onlara göstərilən qayğıdan maraqlı faktlar danışan rektor Xocalı faciəsini dünyada misli görünməmiş qəddarlıq adlandırdı. Ordumuzun aprel döyüşlərindəki qələbəsinin əhəmiyyətini vurğuladı, Cocuq Mərcanlıya qayıdışı Xocalıya qayıdışın başlanğıcı adlandırdı. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu xarici siyasət sayəsində Azərbaycanın işğal olunmuş bütün şəhər və kəndləri ilə yanaşı Xocalının da tezliklə düşməndən azad olunacağını dedi.

Anım mərasimində çıxış edənlər Xocalı soyqırımının dünyaya çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın və Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini xüsusi qeyd etdilər.

